

**III BÖLMƏ  
GEOLOGIYA**

**ŞAHDAĞ-XIZİ QIRIŞIĞININ MEZOZOY YAŞLI ÇÖKÜNTÜLƏRİNDE  
STRUKTUR-TEKTONİK HƏRƏKƏTLƏRİN ƏLAMƏTLƏRİ**

**Həsənov A. B., Abbasova Q.Q.**

*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti*

Şahdağ-Xızı sinklinoriumunun cənub hissəsinə Xızı (Keşçay, Tiğçay, Şurabad, Bəyimdağ, Sitalçay, Yaşma sahələri) və Dübrar-Yaşma zonaları (Gədisuvə Şərqi Gədisi sahələri) daxildir.

Burada kaynozoy örtüyü altında yatan Mezozoy çöküntüləri tektonikasının bir çox əlamətləri indiyə qədər mükemməl öyrənilməyib və hal-hazırda ciddi maraq və mübahisələr doğurur.

Ərazidəki Mezozoy çöküntüləri Yalama, Şirvanovka, İmamqulukənd, Xudat, Xaçmaz, Qusar, Tələbi və Ağzıbirçala sahələrdə qazılmış dərin quyularda açılmışdır. Eyni zamanda, Mezozoy çöküntülərinin alt şöbələrini təşkil edən Trias və alt Yura çöküntüləri yalnız Ağzıbirçala sahəsində açılmışdır. Orta Yura çöküntüləri isə Yalama, Xudat, Xaçmaz, Qusar və Ağzıbirçala sahələrindəki quyularda müəyyən edilmişdir. Nəhayət, Yuranın dabanı ancaq Ağzıbirçala sahəsində açılmışdır. Eləcə də Qusarda orta Yura birbaşa Sarmat, Xaçmaz və Tələbi sahələrində Maykop, Ağzıbirçala sahəsində isə Pont çöküntüləri ilə transgressiv surətdə örtülmüşdür. Bundan başqa Qusar-Dəvəçi çökəkliyinin Yalama və Xudat qalxımları istisna olmaqla başqa qalxımların tağ hissəsində Təbaşir çöküntüləri yuyulmuşdur. Nəticədə Yalama, Xudat və İmamqulukənd sahələrində yastı asimetrik Mezozoy yaşlı braxiantiklinallar Paleosen və Eosen komplekslərində izlənilir. Bu qalxımlar Paleogen çöküntülərində də öz əksini tapır. Belə ki, Samuryanı zonada lokal qalxımlar gömülüş səciyyə daşıyır və Mezokaynozoy çöküntü kompleksi boyu laylar müxtəlif intensivlikdə qırışılıq hərəkətlərinə məruz qalmışdır.

Qusar-Dəvəçi törmə çökəkliyinin mərkəzində yerləşən eni 15-20 km-ə çatan Qusar-Xaçmaz qalxımlar zonası qərbdə cənub-şərq, sonra isə en istiqamətində 75 km məsafədə uzanır. Burada Paleozoy yaşlı özül üzərində bir sıra lokal qalxımlar (Qusar, Xaçmaz, Çarxi, Ağzıbirçala və b.) müəyyən edilmişdir.

Xaçmaz və Çarxi sahələrində orta Yura çöküntülərindən təşkil olunmuş lokal qalxımların üzərində qeyri-uyğun yatan Miosen ləyləri monoklinal şəkildə yatırlar. Ağzıbirçala sahəsində isə orta Yura çöküntüləri birbaşa Pont ləyləri ilə transgressiv örtülür. Ona görə də burada Təbaşir, Paleogen və Miosenin əksəri hissəsi qırışiq əmələgəlmədə iştirak etmir.

Qusar-Xaçmaz qalxımlar zonasından cənub və cənub-qərbdə ayrılan Quba-Dəvəçi (Qaynarca) çökəkliyinin mərkəzində yerləşən yeganə Tələbi-Qaynarca antiklinal zonası şarnının cənub-şərq batımında Tələbi qalxımından sonra yerləşən lokal qalxımlarda (Qərbi Qaynarca, Qaynarca, Qızılburun kəsilişində) Mezozoy və Kaynozoyun bütün stratıqrafik vahidləri qeyd olunur. Bu qalxımların səciyyəvi xüsusiyyətləri periklinal qapanmaların olmamasıdır. Yüksək hipsometrik vəziyyəti ilə Tələbi qalxımında isə Maykop çöküntüləri orta Yura üzərində qeyri-uyğun yatır.

Geofiziki məlumatlara görə Quba-Dəvəçi çökəkliyinin şimal-şərq yamacının Quba-Xaçmaz qalxımlar zonasının keçid sahələrində üst Təbaşir və alt Miosenin ayrı-ayrı stratigrafik vahidlərinin qalınlıqlarının kəskin azalması və pazlaşması qeyd olunur.

Burada Siyəzən monoklinalı ensiz zolaq şəklində yer üzərinə çıxan və dik yatan Təbaşir çöküntüləri (Barremə qədər) Paleogen-Miosen və Pliosen ləyləri ilə təmasa gelir. Bu çöküntülər şimal-şərq istiqamətində çökəkliyin mərkəzinə doğru gömülərək, lokal qalxımların quruluşunda iştirak edirlər. Bəzi yerlərdə (Siyəzən-Nardaran, Saadan, Əmirxanlı) bu çöküntülərin üzərinə Təbaşir aşırılmışdır. Paleogen çöküntülərinin qalınlıqları azalaraq, dik qanada doğru pazlaşır.

Xəzəryani-Quba NQR-in Mezokaynozoy yaşılı çöküntü qatı cənub-cənub-qərbədə Təngi-Beşbarmaq antiklinoriumu və Xızı zonasında yer üzərinə çıxan orta Yura və Təbaşir çöküntüləri rayonda ayrılan əsas tektonik elementlərin (Yalama-Xudat və Qusar-Xaçmaz qalxımlar zonası, Zeyxur və Quba-Dəvəçi çökəkliyi, Təngi-Beşbarmaq antiklinoriumu, Xızı zonası) və onların tərkibində aşkar edilən lokal qalxımların quruluşunda iştirak edir. Üst Yura çöküntüləri yuyulduğundan ərazinin əksər sahələrində alt Təbaşir ləyləri orta Yura üzərində transgressiv yatır və yalnız Gilgilçaydan qərbədə yer üzərinə çıxan Titon əhəngdaşları cənub-şərq istiqamətində pazlaşır. Burada şimal və şimal-şərq hissələrdə Mezozoy qalxımları olduqca mailidirlər, monoklinal yatmış Pliosen və müasir çöküntülərlə örtülmüşlər. Büyük Qafqaza yaxınlaşdıqca qırışılığın intensivliyi kəskin artır. Seysmogeoloji materiallarla və dərin qazma məlumatları ilə bu qalxımların müqayisəsi göstərir ki, onların əksəriyyəti yuxarıda yatan stratigrafik vahidlərdə öz əksini tapırlar. Mezozoy çöküntüləri ilə müqayisədə tamamilə başqa təsəvvür yaranır, belə ki, Yura çöküntülərinin irsi səthi Mezozoy çöküntülərinin formallaşmasına tam nəzarət etmişlər.

Deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, Kaynozoy çöküntüləri Mezozoyu örtərək Xəzər dənizinə doğru şimal-şərq istiqamətində dərinləşirlər və geniş yayılmışlar. Xatırladsaq, 1980-cı ilə qədər hesab olunurdu ki, Xəzəryani-Quba NQR-in düzənlik hissəsində Təbaşir çöküntüləri irsi yatıblar. Lakin 1 sayılı Ağzıbirçala quyusunun qazılması aşkarladı ki, nəinki Təbaşir, hətta Paleogen çöküntüləri də kəsilişdə iştirak etmir.